

# ƏHMƏD AĞAOĞLUNUN DÜŞÜNCƏ DÜNYASI



Əhməd Ağaoğlu, Azərbaycanın yetişirdiyi tarixi şəxsiyətlərimizdəndir. Onun özünə məxsus fikir dünyası vardır. Bu məqalədə onun öz əsərlərindən, yazılarından örnəklər verərək fikir dünyasını şərh etməyə çalışacaq. Məqsədimiz bu ziyalı şəxsiyyətimizin fikirlərinin tariximizə, mədəniyyətimizə hansı səviyyələrdə uyub-uyamaması məsələsini özümüzə görə aydınlaşdırmaqdır. Nə onu doqmalaşdırmaq nə də tənqid etmək kimi bir düşüncəmiz esla yoxdur. Onun irəli sürdüyü fikirlərə həm öz yazıları həm də tariximizdən və ədəbiyyatımızdan örnəklər verərək yeni nəsillərə müəyyən detalları göstərmək arzusundayam.

Osmanlı dövlətinin tənəzzülü və Cümhuriyətə keçid dövründə Türkiyədəki ziyalıların xüsusi qərb ilə əlaqləri olmuşdur. Əhməd Ağaoğlu da həm Osmanlı həm də Türkiye Cümhuriyyətinin elitarası arasında özüne məxsus yer tutmuş, fikirləri və çalışmaları ilə o dövrün olaylarına öz möhürünnü basmış bir şəxsiyyətimizdir. Öncəliklə Osmanlı dövlətinin tənəzzülə aparan səbəblərin bir neçə başlıq altında dile getirilmesi Osmanlı ziyalılarının, o cümlədən Ağaoğlunun düşüncəlerinin daha yaxşı başa düşülməsində önəmli rol oynayacaqdır düşüncəsindəyəm.

1. Osmanlı dövləti üç qitəyə hərbi gücü sayesində hökm etmiş, 376 il dünyanın yeg?nə aparıcı qüvvəsi olmuşdur. Ancaq bu hərbi güc zəiflədiyində ələ keçirdiyi torpaqları hakimiyyətində saxlaya bilməmişdir.

2. Əlində tutduğu torpaqların böyükülüyü dövlət xadimlərini "ədəmi mərkəziyyət" deyilən bölgədən idarə etmə prinsipinə yönəlməsinə səbəb olmuş və dövlətin mərkəzi avtoritetinin zəiflədiyi zamanlarda bölgələri idarə edənlər öz mənafelərini güdərək suistifadəyə yönəlmış, bunlar da özəlliklə qeyri Türk ənşürlərin üşyanına səbəb olmuş və bu ənşürlər da dövlətin taqətini kəsmişdir.

Bu mövzuda Ağaoğlu da çox doğru olaraq bu ibrətamız fikirlərini bildirmişdir:

"*Osmanlı Dəvləti'nin bünyəsi bir birləşik halində ikən, yazılı ki, zaman aşımı ilə və sırf dəvlət adamlarının ihmalləri və dəvlətin mahiyyətini anlamamaları yüzündən bu birlığın yerini bir topluluk, bir millətlər dəvləti zihniyyəti aldı*" (Ağaoğlu 2013:105).

"*Osmanlı Dəvləti'ndə mərkəzə yönələn unsur Türk'tü. Mərkəzdən uzaklaşan unsurlar da diğərləriydi. Şu halda, Osmanlı büyükələri bu gərcəgi dikkatə alarak ona görə harəkət etməliyidilər. Fakat Osmanlı dəvlət adamları, Fatih'tən sonra, bu prənsibin tamaşıyla aksinə harəkət etmiş bulundular.*" (Ağaoğlu 2013:106).

"*Üç yüz yıldan bəri işbaşına geçmiş olan dəvlət adamlarının sicilləri incələnirsə, aralarında yüzdə yirmisinin bilə Türk olmadığı anlaşılır. Bunnar hicbir zaman, kani ilə, kalbi ilə Türk'ə bağlı olmamış, Türk'ü anlamamış, Türk'ün səvinclərinə katılmamış, fəlakətli zamanlarda Türk'ü tərk edip gitmişlərdir*" (Ağaoğlu 2013:108-109).

Bu sözler qarşısında ancaq hörmətle baş əyiler və Ağaoğlu alqışlanan.

3. Osmanlı dövləti ən başdan etibarən hakimiyyətindəki qeyri Türk xalqlara, xüsusiylə də xristianlara geniş hü-

quqlar tanımıdır. Məsələn 1572-ci ildə Fransada Katolik məzhəbinə mənsub insanların *Sain-Barthélémy* qırğınlığında provaslavlara yaşamaq hüququ tanımadiği bir vaxtda Osmanlı dövlətinin sədrəzəmi əslən Bosnanın *Sokolovici* kəndində dünyaya gelmiş, Ortodoks xristiyan ailəsindən gelmə və əsil adı *Bayo* olan *Sokollu Mehmed Paşa* idi. Dövlətin zəiflədiyi dönəmlərdə bu cür qeyri Türk dövlət xadimləri Osmanlıya zərbə üstüne zərbə endirmiş və onun tənəzzülünü hazırlamışdır (Armaoğlu 2016:34).

4. Orta Çağdan etibarən Avropa ölkələri arasındaki münasibətlər əslində xristianlar arası münasibətlərdən ibarətdi. Osmanlının xristiyan xalqları həkimiyəti altında saxlaması Avropalıları



dəhşətli dərəcədə qəzəbləndirmiş, onlar bu qəzəblərini cilovlayaraq daimi inkişaf prosesinə daxil olmuş və fürsəti gözleyərək vaxtı çatlığında da xristiyan dini-nə mənsub xalqları milli müstəqillik mübarizəsinə yönəldərək Osmanlıya zərbə üstüne zərbə endirmiş, dəhşətli qırğınlar törətdirərək Türkləri Avropadan çıxarımlıslardır.

5. Osmanlı dövlət xadimləri qərbə XVI-ci əsrde başlayan renessans və reform hərəkətlərinin səbəb olduğu aydınlanma çağının ne olduğunu başa düşməmiş, XVIII əsrin başından etibarən Avropanın elmi və texnoloji yöndə yeridiyi inkişaf prosesinə və sənaye inqilabına layıgınca fikir verməmiş, XIX əsr gəldikdə də dağılma dövrünə daxil olmuşdur. Əlbətdə Osmanlı dövlətinin dağılması bir növ İslam mədəniyyətinin də diz çökəməsi anlamındadır.

Osmanlının son dövründə 1839-cu ildə elan edilən Tənzimat Fərmanı ilə *Osmanlıçılıq, İslamçılıq, Türkçülük, Qərbçilik və Sosializm* cərəyanları yaranmış, ancaq xüsusiylə Qərbçiliyə önem verilsə də bu fikir yalnızca geyim-kecimdə və Avropasayağı davranışlarında özəksini tapmışdır.

Əhməd Ağaoğlunun fikir dünyasını şərh edərək sadalanan bu faktları nəzərdən yayındırmamaq vacib bir məsələdir.

1869-cu ildə Şuşada dünyaya gələn Ağaoğlu ilk təlim-tərbiyəsini bu şəhərdə almış və ilkin düşüncələri erməni şagirdlərin içində onlarla mübarizə əsasında formalaşmışdır. Peterburgda instituta qəbul edilmədiyinə görə 1888-ci ildə Parisə gedərək 1894-cü ilə kimi burada təhsil almışdır.

İslam dünyasının siyasi vəhdət yaratmaq məsələsini ön plana alaraq onların fikri vəhdətdə birləşməsini ikinici plana alan *Şeyx Camaləddin Əfqani* (Ahmady 2012:16) ilə yaxın dost olmuş, həm onun həm də müəllimi *Ernst Renan*ın fikirlərini əzx etmişdir.

(ardı növbəti sayımızda)